



Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi



E.Köçərli adına Respublika
Uşaq Kitabxanası



Bayraq mənliyimdir, bayraq kimliyim!

**9 noyabr Dövlət Bayrağı Günü münasibətilə mərkəzi kitabxanaların
uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün
hazırlanmış metodik vəsait**

Bakı – 2017

Tərtibçi:

Ruhiyyə Məmmədli

**İxtisas redaktoru və
buraxılışa məsul:**

**Şəhla Qəmbərova
*Əməkdar Mədəniyyət işçisi***

Bayraq mənliyimdir, bayraq kimliyim!: metodik vəsait /
tərt.ed.: R.Məmmədli; ix. red. və burax. məsul Ş.Qəmbərova;
F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-34s.

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017

Tərtibçidən

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önungdə
Səni alqış üçün əyilən görüm.

Bəxtiyar Vahabzadə,

Xalq şairi

Böyük şairlər millətin bayrağını zamandan zamana daşıyan əbədiyyət yolcularıdır. Bu ölməz söz nəqqaslarının damla-damla topladıqları mənəvi xəzinə mənsub olduqları xalqı yüz illərlə ayaqda tutar. Dünya xalqlarının tarixinə nəzər yetirdikdə onları bir-birindən fərqləndirən çoxsaylı cəhətlərlə qarşılaşıraq. Yerləşdikləri coğrafi məkan, malik olduqları etnik köklər, mədəni, dini, tarixi-siyasi faktorlar bu fərqliliyi yaradan başlıca səbəblərdir. İnsan birliklərinin qeyd etdiyim amillər əsasında toplum və xalq olaraq formallaşmağa başladığı zamandan bu yana onların mənsub olduqları özünəməxsus keyfiyyətlərin ifadə formaları həmişə müxtəlif simvollar və atributlarda öz əksini tapmışdır. Zənnimcə, bu atributlardan məna və məzmun etibarilə ən güclü təsir qüvvəsinə malik olan rəmz – məhz Bayraqdır. Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti, milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. O bayraq ki, xalqın öz düşüncəsində daşıdığı idealları, onun milli mənsubiyyətini, siyasi dünyagörüşünün miqyasını, bir sözlə, millətin bütün özünəməxsus keyfiyyətlərinin məcmusunu xarakterizə edir.

Fərd – vətəndaşlığın əxlaqi yükünü öz ciyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. Milli simvolların öncülü olan Bayraq vətəndaş əxlaqında məhz bu keyfiyyətləri cılalayır. Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədə uyğun istiqamətləri formalaşdırır. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayraqımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi. Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi yaşarı bir ənənənin əsası qoyulmuş oldu.

Dövlət başçısı 2010-cu ilin 1 sentyabr tarixində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində deyirdi: “Bu bayraq bizim milli dəyərimizdir. Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. ...Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”.

Prezident müqəddəs bayraqımızın kütləvi yerlərdə dalgalanmaqla insanlarınımızın milli birlik, özünüdərk, həmrəylik, vətənpərvərlik idealları ətrafında daha sıx birləşməsinə təkan verəcəyini aydın şəkildə ifadə edirdi. Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir.

Bayraq elə bir cəsarətdir ki, əliboş 20 yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdır ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir. Bayraq and yerimizdir, andımıza sadıq olaq! Bir kərə yüksələn bayraq bir daha enməz!"

Milli mədəniyyətimizin, dini dəyərlərimizin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvolu kimi də sivilizasiyaya meyilliymizi agah edən, üçrəngli bayrağımız həm də azadlıq və müstəqillik mücadiləmizin simvoludur. Bayrağımızın üç rəngi, üzərindəki aypara və səkkizguşəli ulduzu ilə həm tariximizi əks etdirir, həm dövlətimizin fundamental ideologiyasını müəyyənləşdirir.

Bir kərə yüksələn bayrağın bir daha enməzliyinə əmin olan babalarımızın inamından ruhlanaraq bu müqəddəs bayraq gündündə bir daha xatırlatmaq yerinə düşər ki, bu bayrağın bir daha dalgalanmasında canından keçənlərin ruhu şad olsun deyə bizim üzərimizə düşən isə Əhməd Cavad ruhundan axıb gələn "üç rəngli bayrağınlı məsud yaşa" kimi müqəddəs fikirləri qəlbimizdə daha da rövnəqləndirməkdir.

Prezident İlham Əliyev noyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüñün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

Azərbaycan Respublikasının Dövlət Bayraqı Günüñün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayraqı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadıqlıyiımızı nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayraqı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-ci il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayraqı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayraqı haqqında” Qanun qəbul edərək onu Dövlət bayraqı elan etmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Dövlət bayraqı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantınlarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi

təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qərara alıram:

1. Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2009-cu il.

Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayraqımız

Biz öz himnimizi, bayraqımızı özümüz qədər sevməliyik. Çünkü bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.

Heydər Əliyev,
ümummilli lider

Bayraqımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayraqımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadıqlılığımızı nümayiş etdirir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayraqımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Xalqımız hədsiz qürur hissi keçirir ki, dünyanın ən uca bayraqı hazırda məhz Bakının Dövlət Bayrağı Meydanında ucalan Azərbaycan Bayrağıdır.

Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı – Dövlət bayrağıdır. Aylı – ulduzlu üçrəngli bayraqımıma baxıram – alním açılır, qəlbim gülür, sinəm dağa dönür. Başımın üstündə bayraqım dalgalanırsa, mən vüqarlıyam, ucadan ucyayam, xalqım

azaddır, ölkəm müstəqildir, suveren dövlətim var. Bayraq mənim qələbə sevincimdir – Vətənimin zəfər gündə göylər yüksəldilir, bayraq mənim qəm sirdaşimdır – məmləkətimin kədər, hüzn anlarında endirilir. Bayraq qürur duyduğum nişanadır – dövlətin varlığını sübut edir dünyada, millətimin imzasını təsdiqləyir imzalar içində. Harada ki, üçrəngli bayraq dalğalanır – ora mənim Vətənimdir, Azərbaycan məkanıdır, orada yurdumun sədası, sözü-söhbəti var. Şair bəxtiyar Vahabzadə “Bayraq” şeirində yazır:

Bayraq mənliyimdir,

Bayraq kimliyim

Bayraq – öz yurduma öz hakimliyim.

Respublikamızın dövlət bayrağı – müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmziidir. Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş, mavi, qırmızı, yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir. Mavi rəng türk soyumuzu, qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə müqəddəs İslam dinini ifadə edir. Bu gün Konstitusiya ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləriindən biri sayılan üçrəngli bayrağımızın yaranma tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Bu bayraq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarındandır. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlı və üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq olunması haqqında qərar qəbul etmişdir. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin ömrü uzun olmadı, o, qonşu iri dövlətlərin məkrli planları nəticəsində 1920-ci ildə süqut etdi. Xalq üçrəngli

bayraqından məhrum edilsə də, ona olan sevgini ürəyində yaşatdı. Düz 70 il xalqın qəlbində istiqlal sevgisi və istiqlalın rəmzi olan öçrəngli bayrağa məhəbbət səngimədi. İnsanlar milli bayraqımızın nə vaxtsa yenidən başımız üzərində dalgalanacağına həmişə böyük ümid bəsləyirdilər.

Xalqın arzuları 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli bayraqımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı. 1990-ci il noyabrın 17-də üçrəngli bayraqımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayraqımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanunu qəbul etdi. Bəli, üçrəngli bayraqımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Respublikamızın prezidenti xarici ölkələrə səfərlərə getdikdə milli bayraqımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Təntənəli mərasimlərdə dövlət bayrağı gətirilərsə, tədbirdə iştirak edən hərbiçilər hərbi salam verirlər, mülki şəxslər isə bayrağa dərin hörmət əlaməti olaraq baş geyimlərini çıxarırlar. Belə təntənəli mərasimlər qapalı yerlərdə keçirildikdə iştirakçılar bayrağın gətirilməsini ayaq üstə qarşılıyırlar.

Biz üçrəngli milli bayraqımızın respublikamızda bütün təşkilatların, o cümlədən Prezident Aparatının, Milli Məclisin binası üzərində dalgalanmasından böyük qürur hissi keçiririk. Bu gün milli bayraqımız, həmçinin müstəqil Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların iqamətgahları önündə qaldırılıb. Milli bayraqımız respublikamızın Fransa, Almanya, Çin, Rusiya, ABŞ, Türkiyə, İran və digər xarici ölkələrdəki səfirliklərinin yerləşdikləri binalarda, beynəlxalq sularda üzən gəmilərimizdə əzəmətlə dalgalanır. Üzərində milli bayraqımızın əksi həkk olunmuş “Azal” Hava Yollarının təyyarələri dünyanın, demək olar ki, bütün ölkələrinə məxsus hava məkanlarında uçur. Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı iqamətgahı önündə 180-dən artıq müstəqil dövlətin

bayrağı asılıb. Onların arasında üçrəngli bayraqımız xüsusilə seçilir. Bir sözlə, dostu sevindirən, düşmənin gözünə tikan kimi batan üçrəngli bayraqımız dövlətimizin varlığını bütün dünyada təsdiqləyir. Şübhə yoxdur ki, müstəqil Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli bayraqımız daha yüksəklərə ucalacaq, sancıldıgi məkanların sayı daha da artacaq. Qoy daim zəfər soraqlı olsun üçrəngli bayraqımız!

Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı fəxr – fəxarət mənbəyidir. Dövlət bayraqımızın üzərindəki rənglərin, aypara və ulduzun özündə nə kimi mənaları gizlətdiyi, tarixin hansı dərinliklərinə gedib çıxdığı və nəhayət, nə üçün seçildiyi hər kəs üçün maraqlıdır.

Göylərin sonsuzluğuna ucalan dünyanın ən hündür bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalgalanan Azərbaycanın 95 yaşlı üçrəngli bayraqıdır. Səkkizbucaq ulduzlu hilalımız iyirmi ildən çoxdur ən mötəbər beynəlxalq qurumların qarşısında bütün millətlərin bayraqları ilə bir sıradadır. Bu gün bayraqımızın yaradılmasının və ilk dəfə vətənimizin səmalarında dalgalanmasının 95-ci payızıdır. Millətimiz 95 il öncə başı üzərinə qaldırdığı üçrəngli bayraqının bir daha enməməsi üçün savaşdı, bu hilal uğrunda yüz minlərlə şəhid verdi, analar qucaqlarında körpələri ilə birgə doğrandı, yandırıldı. Millət olmaq üçün millətimizin övladları yaşamaq hüququndan keçdi. Azərbaycan bayrağı öz rəmzi mənalarında məxsus olduğu dövlətin dilini, dinini, milliyətini, mədəniyyətini, tarixini, milli – mənəvi dəyərlərini, milli konsepsiyasını və s. amilləri ehtiva edir. Xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün öz yüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayraqımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir. Hər bir müstəqil dövlətin tanınması üçün dövlət rəmzləri zəruridir. Azərbaycan dövlətinin də müstəqilliyini simvolizə edən öz bayrağı, gerbi və himni var. Dünyada Azərbaycanın

suverenliyini tərənnüm edən bu rəmzlərə ölkəmizdə hədsiz hörmətlə yanaşılır. Dövlət və hökumət də bunun üçün əlindən gələni edir. Bütün təhsil, səhiyyə və mədəniyyət ocaqlarında, ictimai yerlərdə dövlət rəmzlərimizi əks etdirən panno və lövhələr qoyulur, standartlar asılır, nəşr olunan kitab və dərsliklərdə də simvollarımızın əksi vurulur, himnimizin mətni yazılır, radio və telekanallarda, idman yarışlarında, eləcə də müxtəlif səpkili tədbirlərdə himnimiz mütəmadi olaraq səsləndirilir. Hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, qlobal planda maddi və mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan milli-mənəvi dəyərlər hər bir etnosun kimliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına dəyərli töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda, hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi, özünütəsdinq faktıdır. Dünyanın qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə Bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı – Dövlət bayrağıdır. Hər bir xalqın tarix boyu əldə etdiyi ən müqəddəs nemət olan milli müstəqilliyinin real mahiyyəti və məzmunu onun dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini formalaşdırmağa çalışmışlar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı

bayraqa həm də qalibiyət simvolu kimi yanaşmış, onu öz şərəfi, ləyaqəti kimi qorumuş, daim uca tutmuşdur. Bayraq dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə, müqəddəslik rəmzidir. Millətin, xalqın qeyrət simvoludur. Ən böyük səltənət sahibləri, cahangirlər, hökmdarlar, dünya şöhrətli sərkərdələr, sərdarlar belə bayraq önündə diz çökməyi, bayraqın ətəyindən öpməyi özlərinə şərəf-şan bilmislər. İstiqlal və azadlıq mücahidləri bayraq yolunda qan axıtmağı həyatlarının mənası sanmışlar. Ölümün üstünə bayraq naminə yermişlər. Şəhidlik zirvəsinə “ya istiqlal, ya ölüm” deyə bayraqla bağlı amal, arzu-istək üstə yüksəlmişlər. Bayraq gününün təsis edilməsi və ümumxalq bayramı günü kimi qeyd olunması dövlətçilik, milli həmrəylik və hərbi vətənpərvərlik, yaddaşlarda özünə yuva quracaq vətən sevgisi kimi hissilərin şüurlara yeridilməsi baxımından əvəz olunmaz və təsiri tərbiyə vasitəsidir. Bayraq tarix boyu özünü özü kimi anlayan hər bir ailənin, hər bir tayfanın, hər bir qəbilənin, hər bir cəmiyyətin, xalqın, millətin özünü təqdim rəmzi olub. Ona görə bayraqa namus kimi, qeyrət kimi, qala kimi baxıblar əcdadlarımız. Gil lövhələrə yazı qazıyan ulularımız deyirdilər: “Enməz Bayraq”. Yenilməz bayraq gəzəridir, yaşarıdır, səmalarda yellənəndir. Bayraqı yenilməz edən millətin övladlarıdır. Vaxtilə siyaset meydanlarından endirilmiş Azərbaycanın Müstəqillik Bayraqı yenidən Bakının, Azərbaycanın üstündə dünyanın ən hündür bayraq səviyyəsinə qaldırıldı və bu gün səmada. Fəxr, qürur duyduğumuz Bayraqımız!

Məlumdur ki, 1918-ci il iyun ayının 21-də dövlət bayraqı barədə ilk hökumət fərmanı imzalanmışdı. Lakin qırmızı rəngli, ağ yerli ayparası və səkkiz guşəli ulduzu olan, bir növ Osmanlı imperatorluğunun bayrağını andıran ilk dövlət bayraqımız qısa ömürlü olur. 5 ayı tamam olmamış Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 9 noyabr 1918-ci il tarixdə bu bayraqın təsvirini dəişməklə ay-ulduzlu üçrəngli bayraq ehtiva etdiyi məna və mahiyyətinə görə müqəddəs rəmzə çevrilir və milli

bayraq statusu qazanır. Zaman-zaman üçrəngli bayraq milli dirçəlişimizin, milli savaşımızın, istiqlal uğrunda mücadiləmizin qida mənbəyinə, cövhərinə, mayasına çevrilir. “Türkləşək, islamlashaq, müasirləşək” deyən Əli bəy Hüseynzadə, Əhməd Ağaoglu kimi neçə-neçə millət fədailərimizin, ideya-düşüncə sahiblərimizin ruhunu oxşayır.

Üçrəngli bayraqla bəzənən günlərimiz ömrümüzün ən əziz, yadda qalan anları, möhtəşəm günləri olub. O günlərin, o anların həyacanını illər boyu yaşamışıq. 1988-ci ildə üçrəngli bayraq Azadlıq hərəkatına rəvac verən dəstələrin başları üstə qalxdı. Hər ürəkdə bu bayraqı dalgalanan gördük. Bu bayraq Azərbaycan xalqının istiqlal mübarizəsində ölçüyəgəlməz, əvəzsiz, misli bərabəri olmayan rol oynadı.

2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə bu inkişaf və quruculuq prosesləri yeni mərhələyə qədəm qoymuşdur. Son 10 il ərzində aparılan islahatlar daha da sürətlənmiş, Müstəqil Azərbaycanın üçrəngli bayraqı daha da yüksəklərə qaldırılmış, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. Bayraq bizim üçün bir də ona görə əzizdir ki, həm işgalçı qüvvəyə qarşı mübarizələr aparılan xanlıqlar dövründə, həm ilk müstəqil Azərbaycan dövlətinin yaradılması və qorunması üçün aparılan mücadilə dövründə, həm də ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslərdə, xüsusən, 20 Yanvar faciəsi və Qarabağ uğrunda gedən savaşlarda qocalı-cavanlı, qadınlı, kişili istənilən azərbaycanlı bayraqı qorumaq üçün öz canını əsirgəməmişdir. Bəli, bizim bayrağımız fəxrimiz, iftixarımız və qürur mənbəyimizdir.

Hər dəfə paytaxtimizdakı “Azneft” meydanının yanından keçərkən Xəzərin sahilində əzəmət, qələbə, milli mənlik rəmzi olan üçrəngli bayrağımızın vüqarla dalgalandığını görəndə qürur hissi keçirməyə bilmirsən. Bəli, taleyin qisməti ilə biz indiki nəslə respublikamızın müstəqillik əldə etməsini, onun başlıca dövlət atributlarından biri olan Azərbaycan bayrağının qəddini düzəltməsini görmək nəsib oldu. İndi bayrağımız xarici

ölkələrdə respublikamızı təmsil edən səfirliliklərimizin binası üstündə dalğalanır. Xarici ölkələrin respublikamıza təyin olunan elçiləri öz etibarnamələrini təqdim etmək üçün Prezident cənab İlham Əliyevin qəbuluna gələrkən fəxri qaravulun önündən ötərək buradakı Azərbaycan bayrağının qarşısında ayaq saxlayıb baş əyirlər. İdmançılarımızın müxtəlif beynəlxalq yarışlarda bayrağımızı hər dəfə yüksəklərə qaldırıqlarını gördükcə qürur hissi keçiririk. Bunları seyr etdikcə isə böyük şair M. Hadinin vaxtı ilə ürək yanğısı ilə dediyi “Yox millətimin imzası bu imzalar içində” misrası yada düşür. İndi isə hər bir Azərbaycan vətəndaşı iftixarla deyə bilər: “Var millətimin imzası bu imzalar içində”.

Hamımıza məlumdur ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün əlindən gələni etdi. Güclü, qüdrətli dövlət quraraq onu gələcək nəsillər üçün əmanət qoyub getdi. Göstərdi ki, müstəqillik Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət daimidir, dönməzdür, əbədidir. Onu qorumaq isə zaman-zaman dünyaya gələcək yeni-yeni nəsillərin müqəddəs borcudur. Bəli, hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxməq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyarıdır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı buxtasında qururla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını bəyan edir. Bu, Azərbaycan xalqının azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayraqıdır. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümuməşəri ideallara sadıqliyini nümayiş etdirir.

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Yüz ilə yaxın bir müddətdir ki, üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilmişdir. İlk mövcudluğunun 18 ayı dövründə ən istəkli bir varlıq kimi sevilmiş, əzizlənmiş, adına və hüsnünə şeirlər yazılmış, mahnilər bəstələnmişdir.

Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlı, zəmanəsinin böyük şairləri Məhəmməd Hadi, Əhməd Cavad və başqaları şeirlərində örçəngli bayrağı böyük sevgiylə öymüş, onu ulduzlardan da yüksəklərdə dayanan nazlı hilala bənzətmişlər.

C.Cabbarlinin 29 iyul 1919-cu ildə “Azərbaycan” qəzetində dərc etdirdiyi “Azərbaycan Bayrağına” şeirində deyilir:

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli: üç boyalı, üç mənalı bayrağı!
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu? Aman Allah! Od yurdunun yarpağı.
Göy yapraklar, alçıçəklər, yaşıł otlar topası?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır,
Fəqət bizim bayrağımız yucaları pək seviyor,
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır...
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə söylə söyləmək:
Bu göy boyaya göy möğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıł boyaya islamlığın sarsılmayan imanı,
Yürəklərə dolmalı!
Şu al boyaya azadlığın, təcəddüdün fərmani,
Mədəniyyət bulmalı!
Səkkiz uclu şu yıldız da səkkiz hərfli “Od yurdu”
Səhərlərə uçmuşdur...
Şu hilal da türk bilgisi düzgün sevgi nişanı...

Bəli, bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını obrazlı və bədii dildə ifadə edən mühüm amillərdəndir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvəncə mənbəyi sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meydardır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı buxtasının ərazisində qururla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını nümayiş etdirir. Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Dövlətin müstəqilliyinin simvolu olan bayraq bütün nəsillər üçün müqəddəs və yenilməzdir. Həmrəylilik, türkçülük, dini dəyərlərə hörmət, müasirlik rəmzi olan bayraqımız həm də milli birliyin simvoludur. Bu gün bütün sahələrdə bir-birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycanın yeganə problemi Ermənistan – Azərbaycan, Dağlıq qarabağ münaqişəsidir. Dövlətimizin uğurlu siyasəti bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına, bayraqımızın işgal altındaki torpaqlarımızda dalğalanacağına böyük əminlik yaradır. Dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvə arzunun, prinsipial məqsədin gerçəkləşəcəyinə birmənalı əminlik yaradır. İndi bayraqımız dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sıradə dalğalanmaqdadır. Azərbaycan Respublikası üçrəngli dövlət bayraqımız altında müstəqillik yolları ilə inamlı irəliləyir. Bu gün Azərbaycan adlı bir məmləkət bütün Avropanı qazandığı iqtisadi nailiyyətləri ilə fəth edirsə bu daim uca tutduğumuz bayraqımıza sədaqət rəmzidir. Amma müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayraqımızın dalğalanacağı daha bir ünvan bizi gözləyir. Bu ünvan Qarabağımızdır. Bayraq meydanından keçərkən ilhamla, inamlı, əzəmətlə dalğalanan bayraqımızı lap yaxından

seyr edirik. Ona tamaşa etdikcə “Bayraq” şeiri misralara çevrilərək ürəyimizdən dilimizə sözülür:

Ulu əcdadımın Qobustandakı
Qayada cizgisi, Qaval daşıdır.
Yüz illər, min illər yol keçib gələn,
Nəsillər yaşadan qan yaddasıdır.
Kəpəzdi, Qoşqardı, Arazdı, Kürdü,
Mayası atəşdən, sudan yoğrulub.
Üç rəngi köçürüb öz varlığına,
Bir aylı gecədə sanki doğulub.
Dönüb bir millətin səcdəgahına.
İgidlər öündə onun and içər.
“Yaşa, ana yurdum, sən yaşa!” – deyə
Girib döyüşlərə canından keçər.
Namusdu, qeyrətdi, şöhrətdi, şəndi,
Bayraq ucalanda millət uclar.
Bayraqı ucaldan oğullar varsa,
O millət həmişə zəfərlər çalar.

Seyran Cavadov

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktr” qəbul edir. ADR-dən qalma ən dəyərli miras kimi üçrəngli ay-ulduzlu bayraq təntənəli şəkildə rəyasət heyətinin səhnəsinə gətirilir. Riqqətdən köksümüz qabarır, sinəmiz qürur hissi ilə dolur. Bu üçrəngli, ay-ulduzlu bayraq atributunda müqəddəs ideallarımızın, milli ideologiyamızın qayəsi öz əksini tapmışdır.

Rənglərdə “Türkçülük” (mavi) türk dünyası ilə vəhdətimizə, “islamçılıq” (yaşıl) islam dünyası ilə din birliyimizə, “müasirlik” (qırmızı) dünya xalqları ilə beynəlmiləçiliyimizə, dünyəviliyimizə, bərabərliyimizə, dostluğumuza bir işarətdir. Tanrı nişanı olan səkkizguşəli ulduz şumer türklüyündən bize qalan anlamdadır. Türkün sevimli ağ çadırı həmişə səkkizguşəli

olmuşdur. Hətta deyilənlərə görə, Peyğəmbər Əfəndimizin özünün də ən sevimli çadırı, səfərlərində qurdurduğu ağ rəngli, səkkizguşəli türk çadırı olubdur. Çevrəsindəki ay isə İslam dininin dünyəviliyinə, müqəddəsliyinə, işarədir. İndi müharibə şəraitində yaşadığımız bir zamanda bayraq gününün təsis olunmasının və bayram günü kimi qeyd edilməsinin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində, Xankəndinin mərkəzi meydanında üçrəngli bayrağın qaldırılması uğrunda “Vətən sağ olsun!” deməyi bacaran oğulların tərbiyə edilməsində müstəsna əhəmiyyət daşması danılmazdır. Bəli, üçrəngli, ay-ulduzlu bayrağımız Azərbaycan Milli Hökumətinin 9 noyabr 1918-ci il tarixli fərmanı ilə təsis edildi. 1918-ci il dekabrın 7-də ilk parlamentin açılış iclasında bu əzəmətli bayrağa baxarkən Xalq Cümhuriyyətinin qurucularından olan M.Ə.Rəsulzadə zaman-zaman nəsillərin azadlıq ruhunu oxşayan məşhur kələmini da məhz həmin gün dilə gətiribdi: “Bir kərə yüksələn bayraq bir daha enməz!” Zaman - zaman milli suverenliyimizin simvoluna, müstəqilliyimizin carxısına, azərbaycançılığımızın müqəddəs dövlətçilik rəmzinə çevrilən üçrəngli bayrağa yeni həyat, dəyər verən ümummilli liderimiz Heydər Əliyev oldu. Onun təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də azərbaycançılıq məfkurəsinə, eləcə də milli-mənəvi dəyərlərimizə, ümumbəşəri ideallara sadıqlıyimizin inikası olaraq üçrəngli bayraq Naxçıvan MR-nin dövlət bayrağı elan edildi və MR-in MM-in binası üstə qaldırıldı. Daha sonra isə bütövlükdə Azərbaycan dövlətinin əsas dövlətçilik atributlarından birinə çevrildi. Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən, sürətli inkişaf tempinin sükançısı, möhtərəm Prezidentimiz İlham Əliyevin praqmatizmi dövlət rəmzləri sırasında xüsusi yeri olan üçrəngli bayrağa münasibətdə də özünü parlaq bürüzə verdi. İlk növbədə bu sahədə qanunvericilik bazası yaradıldı.

2004-cü il iyunun 8-də “AR Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Dövlət bayrağına baxış rakursunda qanunvericilik aktları

təkmilləşdirildi. Möhtərəm prezident 2007-ci il noyabrın 17-də isə “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” sərəncam imzaladı. Bütün bunlarla kifayətlənməyən ölkə Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi elan etməsi hər bir ölkə vətəndaşının qürur hissini artırın, dövlətçiliyimizə məhəbbət və ehtiramını yüksəldən yeni bir amilə çevrildi. İlham Əliyevin təşəbbüsü ilə Dövlət bayrağı Muzeyi yaradıldı. İndi sanki mavi Xəzərin qoynundan günəş çıxır. Çəkisi 350 kq, ölçüləri 70 mx 35 m olan üçrəngli bayraq dənizdən doğan Günəş sayaq ətək aça-aça, şəfəq saç-aşa aramlı səmaya-qülləsi mavilikdə itən, aq-gümüşü rəngli konusvari sütunun zirvəsinə qalxır. Baş qaldırıb üfüq üstə qərar tutub bərq vuran, açıq səmada göy, al qırmızı və yaşıl rəngə boyanmış dəniz dalğaları tək yellənən, öz nəhəgiliyi ilə maviliyə pərdə tutan əzəmətli və möhtəşəm bayrağımızın seyrinə dalırıq.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bayrağa xitabən dediyi sözləri “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” sözləri hamını riqqatə gətirir. Bəli, inanırıq ki, hər addımında siyasi iradə nümayiş etdirən, ümumxalq məhəbbəti qazanmış möhtərəm Prezidentimiz, Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli müqəddəs və möhtəşəm Dövlət Bayrağımız çox keçməz ki, yaxın gələcəkdə Xankəndinin mərkəzi meydanında və Vətənimizin tacı sayılan, Üzeyir yurdunu – Şuşanın başı üzərində də əzəmətlə dalgalanacaqdır. Erməni faşistləri tərəfindən məqbərəsi yerlə yekسان edilmiş Molla Pənah Vəqifin, heykəlləri dağıdılmış Üzeyir bəyin, Natəvan xanımın, Bülbülün, qəbir daşları uğurlanmış neçə-neçə Vətən övladlarının cələyi – Vətən olmuş ruhları, nəhayət, rahatlıq tapacaq. Müstəqil dövlət kimi varlığımızı təsdiqləyən tarixi hadisələrin sevincini yaşadıqca qürur mənbəyimiz olan üçrəngli bayrağımız fərəhli anlarımızın əsas atributu kimi daim

yüksəklərdə dalğalanır. Əlli milyondan artıq azərbaycanının qəlbindən keçən “Dünən var idik, bu gün yaşayıraq, sabah da olacaqıq” sözlərinin ifadəsi olan bayraqımız əbədiyyət, müqəddəslik simvolu, qürur mənbəyimizdir. Azadlıq uğrunda canlarından keçən şəhidlərimizin ruhunu yaşıdan bayraqımız dünya birliyində bizi tanıdan, təmsil edən siyasi pasportumuz, mənəviyyatımız, milli təfəkkür və məfkurəmizdir. Son illərdə istər xarici ölkələrdə, istərsə də Bakıda keçirilən bir-birindən əhəmiyyətli tədbirləri, simpozium və konfransların sayını hesablamaqla bitməz. Təsəvvür edək ki, sayı minlərlə ölçülən həmin mərasimlərdə Azərbaycanımızı təmsil edən bayraqımız həm də ugurlarımızın, varlığımızın, gələcəyimizin rəmzi kimi dalğalanır. Bu gün Azərbaycan adlı bir məmləkət bütün Avropanı qazandığı iqtisadi nailiyyətləri ilə fəth edirsə bu daim uca tutduğumuz bayraqımıza sədaqət rəmziidir. Amma müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayraqımızın dalğalanacağı daha bir ünvan bizi gözləyir. Üçrəngli bayraqımız altında xalqımız bundan sonra böyük qələbələrə imza atacaq, azad, müstəqil respublikamızın ən xoşbəxt vətəndaşları kimi yaşamaqla fəxr edəcəkdir. Bayraq, gerb və himn hər bir dövlətin, millətin rəsmi atributudur. Bu atributlar hər bir millət üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün ona canlar fəda olunur. Uğrunda canlar fəda olmuş bayraqlardan biri də üçrəngli, ay-ulduzlu hilalımız – Azərbaycan bayrağıdır. Bayraqımız uzun illər tarixin yaşadığı ağır və məşəqqətli illərin qaranlıq pərdəsi arxasında gün işığına, dalğalanmağa həsrət qaldı. Vaxtilə adını çəkən, rənglərin, ay-ulduzlu hilalin mənasını dilə gətirən uzaq Sibirdə çürüməli, yerdə qalanları məhv edilməli idi. Bayraqımızı işıqdan əbədi məhrum edənlər bilmirdilər ki, yeri-göyü nurlandıran ay və uluzlar qaranlığa gömülə bilməzlər...

Bayraqımızın üçrəngli olması ideyasının müəllifi Əli bəy Hüseynzadədir. Ay-ulduzlu və üçrəngli bayraq onun düşüncələrini ehtiva edirdi. Mavi rəng türklüyü, qırmızı rəng

müasirliyi, yaşıl rəng isə dinimizə bağlılığı ifadə edir. Türk milli şürünün təkamülü və onun orta əsrlərin ümmət fəlsəfəsindən milliyet müstəvisinə çevrilməsi də Əli bəy Hüseynzadənin üç düsturu ilə bağlıdır. O düstur bu gün milli ideologiyamızın əsas prinsipləri kimi bayraqımızın rəngində öz əksini tapır. Əli bəy Hüseynzadənin Azərbaycanın siyasi və milli ideoloji xəttini ifadə edən mülahizələri sonrakı mərhələdə milli özünütəsdiqin və istiqlal savaşının işıqlı yollarını nişan verdi. Bu gün o yolla Türkiyə və Azərbaycan qardaş kimi əl-ələ , çiyin-çiyinə bərabər gedirlər. Bayrağın üzərindəki ağrəngli ay nişanı türkçülüyü, səkkizguşəli ulduz isə “Azərbaycan” sözünün əski əlifbada səkkiz hərfə yazılışının göstəricisidir. Mülahizələrə görə, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin dövlət prinsipləri müəyyənləşərkən səkkiz atributa əsaslanıb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycanlılıq və mədəniyyətlilikdir. Səkkizguşəli ulduzun hər bucağı bu prinsiplərin bir rəmzindəndir.

Doğma Azərbaycanımızı müstəqil, suveren görmək həmişə qeyrətli babalarımızın arzusu olub. Bu arzunu reallaşdırmaq, həqiqətə çevirmək üçün nə qədər qurbanlar vermişik. Səttərxan, Şeyx Məhəmməd Xiyabani, Məmməd Əmin Rəsulzadə, Seyid Cəfər Pişəvəri və başqaları Azərbaycanın müstəqilliyi uğrunda mübarizə meydânına atılıblar.

Milli Bayrağımız Azərbaycan Respublikasının tanıtım vəsiqəsi, dövlətçilik rəmzidir. Milli bayraq – siyasi, ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzidir. “Bayraq” sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. Tarixən azəri türkləri başıbələli xalq olub. Daim yadəllilər tərəfindən hücuma məruz qalan, dəfələrlə sınığa çəkilən xalqımız çoxlu yad təsirlərlə üzləшиб. Bunlara mətanətlə cavab verməyə cürətimiz çatıb. Müasirlik, türkçülük, etiqad azadlığı ideyalarını əks etdirən bayraq xalqın birlik arzularının nə qədər böyük olduğunu bariz nümunəsidir. Azərbaycanlı milli düşüncəsində də əsas dövlət

rəmzlərindən olan bayraqa münasibət tarix boyu özünü qabarıq göstərmış, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə köməklik edir.

2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi bir sərəncama imza atdı. İlk dəfə olaraq milli bayraqa olan sevgi dövlət tərəfindən rəsmiləşdirilərək hər il bu ayın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi və qeyri-iş günü elan edilməsi qüvvəyə mindi. Prezidentin “Bayraq gününün təsis olunması” ilə bağlı verdiyi fərman Milli Məclisin qərarı ilə Konstitusiyamızın Əmək Məcəlləsinnin 105-ci maddəsinə müvafiq olaraq qeyri-iş günü hesab edildi. Bayram Günü ilə bağlı verilən sərəncamdan öncə də dövlət başçısı bu vacib milli atributumuz barədə mötəbər sərəncam imzalamışdı.

Varlığımızı təsdiqləyən bayraqımızla bağlı bu tarixin seçilməsi təsadüfü deyildi. 1990-cı ildə doğma vətəni Naxçıvana qayıdaraq Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə fədakarlığını vətəndaş yanğısı və məsuliyyəti ilə davam etdirən ümummilli lider Heydər Əliyevin gördüyü işlərin hər biri bir salnamə kimi tariximizə yazılsa da, onların arasında gələcək taleyimizi müəyyənləşdirən daha mühüm əhəmiyyəti ilə seçilənləri də az deyildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul etmişdir. Bu Konstitusiya qanunu ilə üçrəngli milli bayraqımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq olunmuşdur.

Bayraq sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. Hələ min il bundan əvvəl böyük türk dilçi alimi Mahmud Kaşgarlıının məşhur “Divanü- lüğət -it - türk” əsərində bu söz müasir dilimizdəki mənada və Bayrak-Batrak fonetik variantlarında qeydə alınmışdır. Eyni zamanda tədqiqatçıların

fikrincə, həmin söz “Batırak” semantik-struktur təkamül modeli əsasında yaranmışdır.

Batır (batırmaq,sancmaq) feilindən törəmişdir. Onu da qeyd edək ki, müasir türk dilində Bayraq sözü ilə yanaşı Sancaq sözü də işlədir ki, o da Sancmaq feilindən yaranmışdır”. “Bayraq” sözü bir müstəqillik işarəsidir. Müasir anlamda bayraq dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi funksiyasında işlənməkdədir. Dövlət bayrağı müqəddəs anlam daşıyır. Millətin qeyrəti, namusu, şərəfi, ləyaqəti bayraqda ifadə olunmuşdur. Bayraq milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür.

2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılışı keçirildi və dünyanın ən böyük bayrağı paytaxtımızın səmasında dalğalandı. Bayraq dirəyinin hündürlüyü 162 metr, onun zirvəsində dalgalanan üçrəngli bayrağın uzunluğu 70, eni 35 metrdir. Meydanda Dövlət Bayrağı Muzeyi yaradılıb. 2010-ci il noyabrın 9-da Prezident İlham Əliyevin iştirakı ilə açılan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları, gerblər, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qoşun növlərinin döyüş bayraqları nümayiş olunur. Dinamik və sürətli inkişaf tempinə görə lider mövqeyini inamlı davam etdirən müstəqil Azərbaycan özünün şərəfli dövlətçilik tarixinin daha bir əlamətdar bayramını – Dövlət Bayrağı Günü qeyd etməyə hazırlaşır. Bütün sahələrdə keçid dövrünü başa vuran, dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmayı qarşıya məqsəd qoyan, beynəlxalq arenada özünəlayiq yer tutan, qüdrətli dövlət quruculuğu yolunda uğurlu addimlar atan respublikamızda belə bir bayramın təsis edilməsi və təntənəli qeyd olunması, başlıca arzusu Azərbaycan dövlətinin güclənməsi olan xalqımızın vətənpərvərlik ruhunun bariz ifadəsidir. Müstəqillik ən böyük

sərvətimiz, ən böyük xoşbəxtliyimizdir. Onun əsas rəmzlərindən biri olan üçrəngli bayraqımız müstəqilliyimizin qarantıdır.

Bu gün Azərbaycan boyu dalgalanan üçrəngli bayraqımızın tarixi elə milli dövlətçiliyimizin keçdiyi sınaqların tarixi kimi dəyərləndirilməlidir. Milli bayraq dövlətçiliyimizin rəmzi kimi nəsillərin qəlbində özünə yer tutur. Bu bayraqı qaldıranlar üç rəngin ideyalarından ayrılmırlar. İnanırlar ki, bir kərə yüksələn bayraq bir daha enməyəcək, yenə də yüksəklərdə dalgalanacaq. Xalqımız müstəqilliyimizin əbədi və dönməzliyi, Azərbaycanın çiçəklənməsi istiqamətdə ümummilli liderimiz Heydər Əliyevin titanik fəaliyyətini, əvəzsiz xidmətlərini sonsuz minnətdarlıq və ehtiramla yada salır. Ulu öndərin siyasi kursunu inamla və qətiyyətlə davam etdirən ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi 1993-2003-cu illər Azərbaycan üçün həllədici olmuşdur: “Məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik yaranmış, ölkə dünya birliyinə özünü təqdim edə bilmışdır. Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayraqı bütün beynəlxalq təşkilatlarda dalgalanmağa başlamışdır. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmışdır. O proseslər bu gün də Azərbaycanın inkişafını təmin edir və onilliklər bundan sonra da Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir”. Büyük iftixarla öpüb altından keçdiyimiz dövlət bayraqımızın müqəddəsliyini və zərb-məsələ çəvrilmiş bu sözləri heç vaxt unutmamalıyıq: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, Vətəndir”.

Bayraq bir millətin özünüdərki,
Qeyrəti, məsləki, əqidəsidir.
İliyindən keçib, canından gələn,
Dilində göyərən haqqın səsidir.
Xətai idrakı, Babək qılınçı,
Koroğlu sazinin öz simidir o.
Babam Füzulinin qərib məzarı,








Hələbdə soyulan Nəsimidir o.
Dik saxla başını, dik tut, bayraqım!
Qəddin əyilməsin heç vaxt bir daha.
Hələ qarşışadır sənin xoş çağın,
Gedək o günləri doğan sabaha!

Ədəbi bədii gecə
Bir kərə yüksələn bayraq bir daha enməz!

9 noyabr Bayraq günü Azərbaycan tarixinin ən şərəfli, ən əziz və ən müqəddəs günü! Bütün kitabxanalarda, mədəniyyət ocaqlarında böyük təntənə ilə qeyd olunmalı, istiqlal yolunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsi yad edilməlidir. Həmin gün kitabxanamız da bayram libası geyir. Tədbirə kitabxananın müdürüyyəti tərəfindən Milli Qəhrəmanlar, görkəmli şəxslər, müəllimlər, bir sıra qonaqlar dəvət olunur. Foyenin və zalin divarlarına Bayraq haqqında deyilmiş sitatlar yazılmış plakatlar asılır.

1. “Bayraqımız qürur mənbəyimizdir”.
2. “Bayraqımız eşidilən səsimiz, duyulan nəfəsimizdir”.
3. “Bir kərə yüksələn bayraq, bir daha enməz!”
4. “İlhamla, inamlı dalgalanan bayraqımız”.
5. “Türkçülük, Müasirlik və İslamçılıq bayramı”.
6. “Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız”.
7. “Bayraq müstəqilliyimizin simvoludur”.
8. “Qüdrətli Azərbaycanın gücünün, əbədi müstəqilliyinin parlaq nümunəsi”.
9. “Ölkəmizin unudulmaz tarixi hadisəsi”.
10. “Üçrəngli bayraqınla məsud yaşa!”

Kitab Sərgisi



Səhnədə ümummilli lider Heydər Əliyevin şəkilləri, Bayraq haqqında yazılmış şeirlərdən parçalar asılır. Əllərində Azərbaycan bayrağı tutmuş bir dəstə məktəbli oxucular səhnəyə daxil olurlar.

Dalğalan-dalğalan şanlı bayraqım,
Sən ki müstəqilsən, o mənə bəsdi.
Bütün rəqiblərin, tor quranların,
Səyi, ixtilafi bil ki əbəsdi.

Milli bayraqımın hər dalgasında,
Qoca Şərqiñ manifesti oxunur.
Yol gələn sabahım doğulan Günəş.
Bayraqımın dalgasına toxunur.

Qürur keçirirəm azadlığımdan,
İndi qoltuqlarda yaşamırıq biz.
Geniş addımlarla yollar çəkirik,
Gülüstana dönür varlı ölkəmiz.

Yol Allahın yolu: Yol mədəniyyət,
Bütün yüksəlişlər yollardan keçir.
Qara qızıl millətimin çörəyi,
Hər zəhmətkeş çörəyinə and içir.

Əcdadımız Koroğludur, Babəkdir bizim
Nizamilər, Füzulilər vətəniyəm mən,
Nəsimiyə öyrətdim ki, igidlilik, dözüm
Soyulsada qoy dönməsin əqidəsindən,

Odlar yurdu, Odlar yurdu Azərbaycanım,
Naxçıvanam, Lənkəranam, Qarabağam mən.
Yolun azmiş azgınlara bir həyəcanam,
İldirimişlər səcdə edən yanar dağam mən.

Fərhad Rza

Sonra oxuculardan biri aşağıdaki misraları deyir:

Oxu, dodağım mənim!

Aliş, ocağım mənim!

İstiqlal havasını, xoşbəxtlik nəğməsini

Ürəkdə yanın işıq, damarda qan oxusun!

Ölməz Əhməd Cavadın “Azərbaycan” şeirini

Ölməz Səməd Vurğunun “Azərbaycan” şeirini

Azərbaycan oxusun!!! Azərbaycan oxusun!!!

R.Behbudovun ifasında “Azərbaycan” mahnısı səsləndirilir. Oxular səhnənin iki tərəfindən tamaşaçılara doğru irəliləyirlər, əllərindəki qərənfilləri tək-tək qonaqlara təqdim edib, onları bayram münasibətilə təbrik edirlər.

Səhnəyə biri qız, biri oğlan olmaqla iki oxucu çıxır.

I Oxucu: 1918-ci il 9 noyabr...

II Oxucu: Çəkdiyin həqarətlərə o gün son qoyuldu, Vətən!

I Oxucu: Gözündə istiqlal günəşindən axıb gələn işıq dolaşdı o gün, Vətən!

II Oxucu: “Azərbaycan müstəqil və azad bir respublikadır” – dedilər o gün, Vətən!

I Oxucu: Bu xoş gün bütün azərbaycanlıların, əsarətdə olan türklərin milli bayramına çevrildi, Vətən!

II Oxucu: Evlərə sevinc gətirdi, bağlı qapıları açıb adamlara şadlıq, istiqlaliyyət sözünü piçildədi o gün Vətən!

I Oxucu: 28 Mayın xoşbəxtlik rəmzi olan üçrəngli bayrağını müqəddəs əmanət kimi qorudu övladın, Vətən!

Azərbaycanın Dövlət Himni səslənir (Bütün zal ayağa qalxır və himni oxuyur). Səhnədəki aparıcıları digərləri əvəz edir.

I Aparıcı: Sən gəlişinlə bağlı qapıları açıb qaranlıqlara işıq saldın, Azərbaycan bayrağı, istiqlal!

II Aparıcı: Ayağın dəyən hər qarış ana torpağımız gül – çiçəyə büründü, Azərbaycan bayrağı, istiqlal!

I Aparıcı: Nə böyük qüdrətin, sehrin var, Azərbaycan bayrağı, istiqlal!

II Aparıcı: Azərbaycan bayrağı. Yaşayan millətin qəlbində can, İstiqlal, səadət, həyat, zəfər, şərəf, şan!

I Aparıcı: Azad Azərbaycanda xalq xoşbəxt, əsarət və istibdaddan uzaq ömür-gün süründü. Həyat gözəl, yaşamaq mənali idi.

Azərbaycan xalq musiqisi səslənir. Oxuculardan ibarət rəqs qrupu rəqs edirlər. Səhnəyə həyacanlı halda iki oxucu daxil olur.

I Aparıcı: İblis nədir?

II Aparıcı: İblis, bütün insanlara xain olan qüvvət!

I Aparıcı: Evlərə girib yanın ocaqları söndürən, çıxan tüstünü kəsən!

II Aparıcı: Xalqların qanı bahasına əldə etdiyi azadlığı ondan tutub alan!

I Aparıcı: İblis nədir?

II Aparıcı: Cümə xəyanətlərə bais...

I Aparıcı: Ya hər kəsə xain olan insan nədir?

II Aparıcı: İblis!

I Aparıcı: İblis, içərisindəki kini, xəyanəti qılınca döndərib 1920-ci il aprelin 28-də XI Qızıl Ordu altında Bakıya matəm ab-havası gətirdi. Yüzlərlə Azərbaycan əsgəri qətlə yetirildi o gün!

II Aparıcı: Anaların, bacıların ahı, fəryadı ərşə qalxdı o gün!

I Aparıcı: Daş-torpaq oda döndü canimdakı sazaqdan!

II Aparıcı: Harda nakam Müşfiqi dəldi-deşdi güllələr.

I Aparıcı: Harda Əhməd Cavadı vaxtsız ölüm haqladı.

II Aparıcı: Azərbaycan xalqının sarsılmaz dayaqları.

I Aparıcı: Bax o zaman laxladı!!!

II Aparıcı: O zaman ayrı düşdüm

Üç boyalı bayraqdan.

A dostlar, mən yoruldum

Bu gizli ağlamaqdan

I Aparıcı: Nə zaman ki, xəyanət yırtıcı qurda döndü,
Heykəlləşən Cavidi öz yolundan saxladı

Zəngəzurun, Göyçənin, Şuşanın dayaqları
Bax o zaman laxladı!!!

II Aparıcı: Ancaq Azərbaycanın mərd övladlarının səsi 1988-ci ildə Azadlıq meydanında göyə yüksəldi.

I Aparıcı: Qırmızı imperiya isə məğlub olmaq istəmədi.

II Aparıcı: 37-ci ildə sərt açılan güllələr doxsanın yanvarından gəldi Bakıya dəydi.

I Aparıcı: Yenə də yüzlərlə azəri övladı istiqlaliyyətin qurbanı, Müstəqil Azərbaycan uğrunda şəhid oldular.

Səhnədə şəhidlər mahnisi səsləndirilir.

II Aparıcı: “Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixli sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi”.

I Aparıcı: Ancaq Azərbaycan torpağına göz dikən düşmənlər öz çirkin əməllərindən əl çəkmirlər. Azgrün ermənilər həyasızcasına Azərbaycanın torpağını işgal edirlər.

II Aparıcı: Allah, sən özün yetiş hayıma, harayıma,
Mülkümə, sərvətimə, varıma gullə dəydi.
Haqqımı tələb edib, birliyə can atanda
Bütövüm paralandı, yarıma gullə dəydi.

I Aparıcı: Ürəyindən vuruldu igidlərin dəstəsi,
Bilinmədi öleni, yaralısı, xəstəsi.
Könüllərin yarıdı “Qarabağ” şikəstəsi,
Mənim şikəstə adlı yarıma gullə dəydi.

“Qarabağ” şikəstəsi səsləndirilir.

Aparıcılar səhnədə görüniürlər.

I Aparıcı: Qanımızı qaynadan “Misri”n də, “Cəngi”n də var.
Ruhumuzu oynadan min bir nəhəngin də var.
Hay salan təbillərin, həyəcan zəngin də var.
Dastanını yazmağa sinəm varaq-varaqdır,
Vətən, əymə qəddini, dar gündür, dar ayaqdır!

II Aparıcı: Xeyr, Azərbaycan övladı heç vaxt öz qəddini əyməz.
Səhnəyə 5 nəfər oxucu daxil olur və aşağıdakı şeiri deyirlər:

I Oxucu: Baxma ki, yollarda duman var, toz var,

Qəlbimdə atəş var, dilimdə köz var.
Bu gün dodağında tək bircə söz var:
Qələbə! Qələbə! Ancaq Qələbə!

II Oxucu: Yaşlı yanaqların quruyan nəmi,
Qəmli ürəklərin silinən qəmi.
Bütün könüllərin gücü, məlhəmi,
Qələbə! Qələbə! Ancaq Qələbə!

III Oxucu: Haqsızın gücü var, haqqın Allahı,
Allah yerdə qoymaz çəkilən ahı,
Bu gün millət üçün sözlərin şahı
Qələbə! Qələbə! Ancaq Qələbə!

IV Oxucu: Kimin dərdi birdi, kimin dərdi min,
Qəbri tapdanmasın gərək mərdimin.
Bircə dərmanı var mənim dərdimin:
Qələbə! Qələbə! Ancaq Qələbə

*Tünzalə Ağayevanın ifasında Mən fəxr edirəm ki,
Azərbaycanlıyam mahnısı səslənir.*

I Oxucu: Yurdun daşları da qalxsın ayağa,
Yüz dəfə dirilsin, ölsün bu canım,
Fərəhlə üzümü sürtüm torpağa,
Deyim, gözün aydın, Azərbaycanım!

“Cəngi” musiqisinin sədaları altında “Bayraq” günüñə həsr olunmuş təntənəli tədbir başa çatır.

Dünyanın hər guşəsində qəlbi vətən eşqi ilə çırpınan bütün azərbaycanlıları, respublikamızın gələcəyə nikbin baxan vətəndaşlarını Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edir, hamiya vahid ideya ətrafında birləşmək, şəhid qanı ilə yoğrulmuş bu nurani Bayraqımızın hər zaman ucalmasını arzulayıraq.

Yaşasın Milli Bayraqımız!

Ədəbiyyat siyahısı

Abdullayev E. Müstəqilliyimizin təminatçısı : Heydər Əliyev - 85 // azərbaycan. – 2008. – 14 iyun. – S.6.

Abdullayev S. Davamlı tərəqqi və yüksəlişə aparan yol // Azərbaycan. - 2009. - 13 iyun. - S. 3.

Abdurəhmanlı İ. Ümummilli liderimiz daim haqqın, ədalətin təntənəsinə çalışmışdır // Xalq qəzeti. - 2006. - 15 iyun. - S.7.

Cəfərov N. Türk tarixinin böyük dövlət qurucusu, ictimai harmoniya ustası // Xalq qəzeti. - 2006. - 15,17 iyun. - S.1.; S.5.

Cümsüdlü F. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti daim Azərbaycanın milli mənafelərinə xidmət etmişdir // Xalq qəzeti. - 2009. - 11 iyun. - S. 3.

Əliyev A. Azərbaycanı xilas etmiş böyük qayıdış // Respublika. - 2008. - 15 iyun. - S. 7.

Əliyev A. Azərbaycanın yeni dövrə qədəm qoyduğu gün // Respublika. - 2009. - 13 iyun. - S. 4.

Həsənov A. Müstəqilliyimizin tarixi yolu işıqlıdır // Respublika. - 2008. - 15 iyun. - S. 2.

Bayraq mənliyimdir, bayraq kimliyim!
(metodik vəsait)

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail:info@clb.az
URL:www.clb.az

F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.

Sifariş: 46
Çapa imzalanmışdır:10.10.2017
Tirajı:100
Pulsuz